



**Vagif
YUSİFLİ,
filologiya
elmleri
doktoru**

Əlli yeddi ildir ki, bu dünyanın Məmməd Namaz adlı bəndəsi Əlahəzrət Sözün qulluğundadır və bu əlli yeddi ildə Məmməd Namaz Sözün əzabına dözə-dözə gəlib yetmiş beş yaşına çatıb. Tovuzun Əsrik-Cirdaxan kəndində dünyaya göz açan Namazov Məhəmməd Əli oğlu ilk şeirini 1961-ci ildə "Sosializm kəndi" rəyon qəzetində dərc etdirdib və o gündən həmşə öz sözünün yiyesi olub, çalışıb ki, bu ədəbiyyatda ləp kiçik də olsa, bir cığırı olsun və Məmməd Namaz bu cığırda öz yoluna davam etsin. İsteyinə çatıb. Tovuzun Əsrik-Cirdaxan kəndi Azərbaycan poeziyasına iki istedadlı, ədəbiyyatda iz qoyan şair bəxş edib - Məstan Günəri və

ƏDƏBİ HƏYAT

Mən böyük şairimiz Səməd Vurğunun 1944-cü ildə qələmə aldığı "Balalarımız üçün gözel əsərlər yaradaq" məqaləsini xatırlayıram və o məqalədə Səməd Vurğun həm öz dövrü, həm də bugün üçün müasir səslənən fikirlərinə üz tutdum: "Uşaq üçün yazılmış hər bir əsərin əsasında mənə gözəlliyi yaşamalıdır. Mənəsi dayaz, qayə və məqsədi aydın olmayan, ötərgi hissələr və təsirlər tərənnüm edən əsərlər uşağın hafızesində ani bir qıgilcım kimi parlayıb sönür..." Uşaq humanistidir. Onun ruhu ən xeyirxah hissələr yuvasıdır. Yazacağımız əsərlər yalnız bu xeyirxah və gözəl hissələri tərənnüm etməlidir... Uşaq xəyalı səyyardır. O, şıltaq bir ulduz kimi daima süzüb oynar. O, güldən-gülə, çıçək-dən-çiçəyə qonan bir kəpənəyə bənzər. Daim hərəkət uşaq təbiətinin hüsnüdür. Xəyal və romantika bu təbiətin qanadları-

**Yarpaq kimidir.
Çörək bitirən
Torpaq kimidir.**

Uşaq nəyi sevir, laylanı. Yoxsa yuxunu? Baxaq:

**Anası laylay çalır:
Layla balam, yat, balam.
Qızıl beşik içində
Şirin yuxu tap, balam.
Leyla isə beşikdən
Boylanır gülə-gülə.
Yanaqları bənzəyir
Ətirli qızılqülə.
Yuxu getmir gözünə,
Leylaya bax, Leylaya.
Layla yuxudan şirin,
Qulaq asır laylaya.**

**Oğlaq çəkmişəm.
Güllü-çiçəkli
Çəmən çəkmişəm.
Vətən tek geniş
Vətən çəkmişəm.**

Şair dostu, illər boyu bir nəşriyyatda çalışıldığı Musa Ələkbərli onun haqqında yazar ki: "Məmməd Namaz əsl şairdir. Əlli il şəhərdə yaşasa da, kənddən getirdiyi sadəliyə, səmimiyyətə, ləhcəyə, geyimə, təhər-tövər hələ də sadıqdır".

Kənddə, ya şəhərdə dünyaya göz açmağın elə bir ferqi olmasa da, hər halda, o sadəliyin kökü, o təbiiliyin ilki doğulduğu məkandan gəlir. Amma əsl şeirin gözəlliyi onun obraklı, poetik tutumundan gəlir. İsteyirsən şəhərli ol, isteyirsən kənddən gel, şeir səni orijinal, bənzəri olmayan fiqir-hiss qoşlaşmasına çəkməlidir.

MƏMMƏD NAMAZIN 75 YAŞINA

Məmməd İsmayıllı. Məmməd Namaz üçüncüdür və özünə ustad sandığı bu şairlərle birgə kəndinin, doğulduğu ocağın üzünü ağ edib. Amma Məmməd Namazın bütün həyatı, taleyi Sumqayıtlı bağlı olub, Bakının qaynar ədəbi mühitindən o qədər də fərqlənməyən Sumqayıt ədəbi mühiti onun üçün elə öz kəndi kimi doğma bir ocağa çevrilib. Amma Məmməd Namaz bəlkə iyirmi ildən artıq Sumqayıt-Bakı yolunun daimi sərnişini olub, "Gənclik" nəşriyyatında redaktor işləyib, bu iyirmi ildə yüzlərle şeir, nəşr kitabı onun redaktorluğu ilə cıalanıb, işiq üzü görüb.

Məmməd Namaz çox təvazökar şairdir. Özü haqqında heç vaxt "mənim şeirim", "mənim yaradıcılığım" ifadəsini işlətməyib, onun şeirləri barədə tənqidçilər bir az xəsislik eləsələr də, Mirvarid Dilbazi, Famil Mehdi, İlyas Tapdıq, Məstan Güner, Zahid Xəlil, Rafiq Yusifoğlu ürək sözlerini izhar ediblər. Şeirləri dərsliklərə də düşüb.

Məmməd Namaz istedadlı bir şairdir və onun müasir uşaq poeziyasında məxsusi dəst-xətti, hətta deyerdim, üslubu var. Bu gün uşaq ədəbiyyatının kəm-kəsirlərindən, geriliyindən gileyər eşidilir və əger nisbətən götürsək, doğrudan da, ötən onilliklər mütqayisədə uşaq ədəbiyyatında böyük maraq doğuran, ədəbi hadisəyə çevrilən əsərlərin sayı çox azdır. Amma Məmməd Namazın bütün bu illər ərzində uşaq üçün yazdığı şeirləri oxuyandan sonra bir təskinlik tapa bilirsən.

Dahi Belinskinin məşhur bir keləmi var: "Uşaq şairi sonralar yaranır, o elə uşaq şairi kimi doğulur". Məmməd Namaz da məhz əsl uşaq şairidir. Bəs "əsl uşaq şairi" nəmənədir?

dir... Uşaq təsəvvürü mürəkkəb və dəlaşiq səhnələri, təsvirləri həzm etmədiyindən, sadəlik və təbiilik, yalnız ürəkdən qopan həyəcanlarla yazılın əsərlər həqiqi uşaq ədəbiyyatı adlanı bilər".

Böyük şairimizin bu dəqiq mühəzzələri ilə Azərbaycan uşaq ədəbiyyatının son 100 ildeki mənzərəsinə nəzər yetirirəm və qarşısında Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Abdulla Şaiqin, Süleyman Sani Axundovun, Mikayıll Müşfiqin, Mir Mehdi Seyidzadənin, Mirvarid Dilbazinin, Mikayıll Rzaquluzadənin, Teymur Elçinin, İlyas Tapdığın, Hikmət Ziyənin, Xanımana Əlibəylinin, Məstan Günərin, Əzizə Əhmədovanın, Yusif Əzimzadənin, Zahid Xəlilin, Əli Kərimin, Tofiq Mütəllibovun uşaqlar üçün yazdığını ən gözəl şeirləri, hekayələrindən ibarət qalın bir kitab görürəm. Məmməd Namazın da bu qalın kitabı ləp sonuncu səhifələrində yer tutmağı haqqı çatır.

Uşaqlar üçün yazılın şeir elə ilk misrasından dilinin, ifadə tərzinin sadəliyi və içinde fikir olan məzmun gözəlliyi ilə diqqəti cəlb etməlidir. Və o şeirde uşaq mərağı, uşaq sevgisi əks olunmalıdır. Məmməd Namaz bir şeirində yazar ki:

**Uşaq şairi
Uşaq kimidir.
Ürəyi güldən
Yumşaq kimidir.
Kin-küdürütdən
Uzaq kimidir.
Lalə çəkilmiş
Bayraq kimidir.
Nəqmələr ötən
Dodaq kimidir.
Arılar qonan**



Məmməd Namazın hər hansı bir uşaq şeirindən belə nümunələr gətirə bilərəm.

Əslində, "uşaq şeiri" deyilən bir anlayış şərtidir, o şeir tekçə uşaqlar üçün yazılmır, böyükler: müəllimlər, valideynlər, bağça mürəbbiləri, hətta babalar, nənələr üçün də yazılır.

Səməd Vurğun adını çəkdiyimiz məqalədə yazardı ki, balalar üçün yazılın şeirlərdə vətənpərvərlik, yurd ocaq sevgisi birinci sıradə durmalıdır. Məmməd Namaz da Vətəni - Azərbaycanı uşaqlara sevdirə bilir:

**Görün nə qədər
Ağac çəkmişəm?
Dərə, təpə, dağ,
Yamac çəkmişəm.
Daşdan süzülən
Bulaq çəkmişəm,
Bulaq başında**

**Bu da bir əzabdır məni yaşadır,
İlləhim cəhənnəm daşından çıxır.
Bir vaxt ayağıma batan tikanlar
İndi ürəyimin başından çıxır.**

**Könlümdə Vətən bitər,
Dilimdə Vətən bitər.
Əlim dəysə daşına-
Əlimdə Vətən bitər.**

Mən Məmməd Namaz haqqında söhbəti burada bitire bilərdim. Amma onun son illərdə qələmə aldığı hokkular barədə də bir neçə kəlmə söz açmaq istəyirəm. Təbii ki, indi bir çox şairlər də hokku yazmağa girişiblər və yapon şeirinin bu nümunəsinə bizim poeziyada təzə libas geyindirmek isteyirlər. Bu da təbii prosesdir. Eksperiment alınır da, alınır da. İstəddə baxır. Məmməd Namaz da hokku yazır və bir silsilə hokkuları elə bu qəzetdə, 2014-cü ildə dərc etdirdib. Tərif üçün və yubiley xətrinə demirəm, bu qısa, hər biri üç misradan ibarət şeirləri oxuyandan sonra onları "Azərbaycan hokkuları" kimi qəbul etdim. Indi bu "milli hokkular"lardan üçcə nümunə ilə 75 yaşlı Məmməd Namaz haqqında söhbətimi də bitirmək istəyirəm:

**Məni dəfn edəndə ağa bükməyin
Ağ gün görməmişəm
Bu dünyada mən.**

**Dərilməmiş çiçəklər
Deyilməmiş
sözlər kimidir.
Əlləri o qədər zərifdi ki,
Ürək üzmək olar bu əllərlə
Çiçək yox!**